

BƏDİİ ƏSƏRLƏRDƏ QЛОBAL SİYASİ PROSESLƏR

Çingiz Abdullayevin «Qanın üç rəngi» romanında Heydər Əliyev obrazı



Gülxani PƏNAH

(Əvvəli ötən saylarımda)

Ç. Abdullayevin
«Gedər-gəlməz» romanı

Ç. Abdullayevin «Gedər-gəlməz» romanı Əfqanistan müharibəsinin «bütün aldadılmış və unudulmuş xəyanət edilmiş və atılmış iştirakçılarına» həsr edilən əsərdir və yazıçının burada qoyduğu problemlər çox düşündürjüdü.

Əsərdə yazıçı bir çox siyasi məsələlərə yer verir. Əfqanistanda sovet quruluşunun yaranması, iri feodal və mülkədar torpaqlarının müsadirə edilib kəndlilərə paylanması, yaranan kooperativlər və bundan kənd əhalisinin narazı düşməsi və bu narazılığın orduda xüsusiylə özünü bürüzə verməsi, Əfqanistanda sosialist xəyallarına sadəlövhəsinə inanın rəhbər Nur Məhəmməd Tərakiyə qarşı qiyam, onun vəzifəsindən azad edilib həbs olunması, H.Əminin çoxlarını vədlər, yaltaqlıq, hədə-qorxu ilə öz tərəfinə çəkib hakimiyyətə yiyələnməsi, həmin dövrə SSRİ-Əfqanistan münasibətləri, bir çox tarixi məqamlar romanda öz əksini tapır. Yaxın Şərqi, İranda, İraqda, Hindistanda baş verən tarixi hadisələr, SSRİ-Amerika dönyanın nəhəng dövlətlərinin bu ölkələrdə gizli və açıq şəkilədə öz üstünlüklerini artırmaq jəhdid, SSRİ-nin geosiyasi maraqlarını qorumaq jəhdid, SSRİ ordusunun fəaliyyəti, Tərakinin ölümü, Əminin hakimiyyətə gəlməsi və Əfqanistanda möhkəmlənmək üçün Əfqanistana ordu yeridilməsi və bir sira tarixi məqamlar əsərdə tarixi faktlarla təsvir edilir. Yayıçı bir çox reallıqlara aydınlıq getirməyə çalışır.

70-ci illərdə Əfqanistanda baş verən hadisələrlə bağlı SSRİ mətbuatında həqiqətə uyğun olmayan yazınlara diqqəti yönəldən yazıçı (qəzetlər yazırkı ki, «Hakimiyyətdə olduqları müddətdə H.Əmin və onun əlaltıları əksinqilabi mühajirət və ABŞ-in Mərkəzi Kəşfiyyat İdarəsi ilə danışılara görək ƏXDR üzvləri və ölkənin demokratik və vətənpərvər qüvvələri əleyhinə repressiya aparıblar. Ölkə daxilində əksinqilaba qarşı aparılan mübarizə zəiflədilmiş və imperializmə irtijanın Əfqanistan əleyhinə aqressiv fəaliyyəti üçün şərait yaradılmışdır. Əmin sosialist şührələri ile manipulyasiya edərək faktiki olaraq 1978-ci ilin aprel inqilabını məqsəd və vəzifələrinin nüfuzdan düşməsinə, Əfqanistanın SSRİ-nin jənub sərhədlərində imperializm meydanaşınə yardım göstərmişdir) «bunların heç biri həqiqət deyildi», -deyir və məsələlərə aydınlıq getirir: «H.Əmin N.M Təraki ilə tam eyni şührələr səsləndirirdi. Öz sələfi kimi o da Sovet İttifaqına sədaqətlə xidmət etməyə hazırlaşırı. Onu əhatə edən mütxəssis və məsləhətlərə şimaldan gələn istənilən fəlakətin zəmanətçisi kimi göründürdülər». Əminin özünün Sovet İttifa-

faqından qoşun yeritməyi xahiş etdiyi, bunun öz reciminin təhlükəsizliyini təmin etmək, Pakistanla olan sərhəddi qorumaq onun üçün getdikjə çətinləşdiyindən irəli gəldiyini söyləyir. Sonrakı dövrlərdəki hadisələrin gedisiyi açıqlanır. Təraki və sonra Əminlə danışıqlar aparmaq həvalə edilən keçmiş SSRİ Nazirlər Sovetinin sədri A.I.Kosiginin öz həmsöhbətlərini qoşun yeridilməsi fikrindən imtina etməyə razı salmaq üçün göstərdiyi səylərə, sovet rəhbərliyinin həqiqətən qoşun yeritmək istəmədiyini, hətta sentyabr hadisələrindən (Tərakini həbs edib, Əmin hakimiyyətə gəlir) sonra da ordu yeritmək meylində olmadığını, bu müzakirələrin saxlanılan stenogramlarında, Sovet rəhbərliyinin «hərbi avantüra» riskinə getmək istəmədiyini, bununla belə, sonradan baş verən bir-birinin ardınja bir sira hadisələrin dünya tarixini kəskin dəyişdiyini qeyd edən yazıçı bunun köklərinə diqqəti yönəldir: 1979-cu ilin martın 26-da Vaşingtonda Misir prezidenti Ənvər Sadat və İsrailin baş naziri Menahem Bekin Kemp-Devid razılaşmasını imzaladılar. Sovet İttifaqının yaxın Şərqi dövləti mövqeyinə sərsidisi zərbə vuruldu. «İzrailin fəxri vətəndaşı» Andrey Qromiko Kemp-Devidi şəxsi təhqir kimi qəbul etdi.

Əfqanistanla qoşu olan İranda inqilab baş verdi. Yanvarın 16-da regant şurası təyin edib hökumətin başında Ş.Bəxtiyari qoyan Məhəmməd Rza Şah Pehləvi ölkədən qaçı.

Fevralın 1-də Ayətullah Xomneyni İrana qayıdı... İranda şah hakimiyyəti süqut etdi və İslam respublikası elan edildi. Ölkədən 40 min amerikan müşaviri geri çağırıldı. Lakin ABŞ-in nüfuzuna vurulmuş şillə qəti ölçü götürməyi tələb edirdi. Hind okeanındaki Diyeqo-Qarsiya adasında ABŞ-in hərbi bazasının genişləndirilməsi üçün gərgin iş başladı. Fars körfəzinə Amerikanın teyyarə daşıyan və digər hərbi gəmiləri daxil olmağa başladı.

Noyabrın 4-də Xomneyni tərəfdarları Amerika səfirliyini tutub, əllidən artıq diplomi girov götürdülər. Javab reaksiyasının hər an başlaya biləjəyini anlayan dünya diksindi. Bunu Moskvada da başa düşürdülər. Səkkiz gün sonra qoşu Türkiyədə B. Ejevit'in mərkəz solcu hökuməti istefaya gedir. Hakimiyyət başına gələn Süleyman Dəmrəlin «Həqiqət» partiyası amerikalıların bilavasitə Iran-SSRİ sərhədlərində jəməşəjək daha bir neçə hava eskadrlıyasının ölkəyə gətirilməsinə iżazə verir... Britaniyanın mühafizəkar baş naziri Margaret Tetcer Ağ evə səfər edir. Bu görüşün nəticəsi NATO-nun dekabr sessiyasında ABŞ və Böyük Britaniyanın dəqiq və razılaşdırılmış mövqeyi olur. Sovet İttifaqının qızığın etirazlarına baxmayaraq NATO sessiyası Avropa ərazisində sovet şəhərlərinə tuşlanmış orta mənzilli nüvə rakətlərinin yeni sistemlərinin genişləndirilməsi barədə qərar qəbul edir. Eyni zamanda üç mənbədən sənəd alan Brecnev başa düşür ki, «son hadisələr zənjiri SSRİ-nin dünyadakı superdövlət mövqeyini jiddi şəkildə zəiflədib. İmparriyanın geosiyası və iqtisadi maraqları da zərər çəkir».

Yayıçı SSRİ rəhbərliyində olan şəxslərin düşüncələrini siyasi ijmalçı kimi analiz edir. Həmin dövrə Siyasi Büroya daxil olmuş Çernenko və Tixonovun «səs hüququ yoxdu», Şerbitski, Kunayev, Qrişin, Romanov, Pelše «ölkə-daxili təsərrüfat işləri ilə məşğul olurlar». Siyasi Büroda həlliədiji səsə malik olan dörd qoja «div», onların münasibələri təhlil edilir. Brecnev Baş katib kimi Krilenko və Ustinov ilə ünsiyyətinə toxunur, Sov.İKP MK katibi Mixail Sus-

lov və DTK sədri Andropovdan-iki böyük nüfuzlu malik insanlardan qorxmasını bununla əlaqələndirir ki, «Siyasi Büroda çox şey bu iki adamın fikrində asılı idi. Yəqin ki, Brecnev nə Andropovun iradəsinə, nə də Suslovun sirayətedidi, möhkəm, joşqun etiqadına sahib deyildi».

«Gedər-gəlməz» romanında o dövr SSRİ kimi nəhəng dövlətinin başında duran qüvvələrin-şəxslərin bir sıra keyfiyyətləri, dünyada xüsusi, Yaxın Şərqi baş verən ijtimal-siyasi ziddiyətlərin kəskinləşməsi, iki nəhəng dövlətin bu ərazilərdəki «maraqları», dünyada bir-birinin əksi olan iki böyük ijtimal formasiya-sosializm və kapitalizm arasında gərginliklər, onların bir-birinə nifrət jəbhəsində durması, dünyada gedən ijtimal-siyasi gərginliklərdə DTK və MKİ-nin fealiyyəti, ilk baxışdan «lazımsız», «mənəsiz» görünən provakasiyaların töredilməsi, bunun bu halda iki idarenin (DTK və MKİ) obyektiv maraqları ilə üst-üstə düşdüyü öz ifadəsini

bir adam, «mühəribə, qan, döyüş, bədən-bəxtlik və müsibəti» sevməyən insan kimi xarakterizə edir. Cüntki o, Büyə Vətən mühəribəsini, İkinji Dünya mühəribəsini görüb, ona görə mühəribənin yenidən təkrarlanmaması üçün əlindən gələni etdiyini düşünür. 68-ci ildə tankların Çexoslovakiyaya girməsinə iżazə vermiş olsa da, o zaman bu ölkənin sosializmi üçün «açıq-əşkar təhlükə vardı, «bu anlayışlar isə onun üçün müqəddəs idi».

O, Əfqanistanla bağlı olaraq öz ölkəsinin geosiyasi maraqlarını üstün tutaraq, Əfqanistanda inqilabi nailiyətlərin təhlükə altında (buna onu inandırmışdır) qaldığını düşünərək öz müavini tərəfindən (Əmin) alçaqjasına öldürülmüş Tərakidən xoş gəldiyi üçün «Çernonkaya Siyasi Büronun qərarını hazırlamağı» tapşırır. Bununla belə, yenə də onun sülhsevər xarakterini bilən XİN-i (Qromiko) ehtiyati əldən verməyir, batalyon və alaylar artıq təyyarəyə yükəndirdi vaxtda yanına gəlir: «Leonid İliç,-xariji işlər naziri soruşdu,-bizim qoşuların daxil olmağını dövlət xətti ilə sənədləşdirmək lazımdır ki...

Brecnev susurdu, uzun müddət susdu, sonra telefon dəstəyini götürdü:

-Mixail Andreyeviç, -o, Suslovu çağırı, -otağıma gəl. Məsləhətləşməyə ehtiyaj var.

Suslov gələnə kimi Brecnev soruşdu:
-Sənəjə, fəsadlar yarana bilər?
-Hər şey ola bilər,-Qromiko birbaşa javab verməkdən yayındı.

Suslov içəri məruzəsiz daxil oldu...
Brecnev ona Qromikonun xahişi barədə qısa danışb əlavə etdi.

-Görünür ki, hazırkı şəraitdə təjili qərar qəbul edilməlidir, ya əfqanların kömək haqqındaki xahişlərinə məhəl qoymamaq, yaxud da ki, xalq hakimiyətini xilas etmək....».

«Gedər-gəlməz» romanında sücətin ana xəttini DTK əməkdaşı Krechetovu qəsdən əfqanlırlara təslim etmək, onun MKİ-nin, əfqan müxalifətinin diqqətini jəlb etməsi marağı, etimadını qazanması üçün bütün vasitələrdən istifadə etmək təşkil edir. DTK-ya Krechetovun Əfqanistanda Nurullanın yanında möhkəmlənib orada qalması vajibdir. Bunun üçün onlar xüsusi qrup yaradıb Krechetovu xilas etmək üçün yalançı fəallıq nümayiş etdirməlidirlər. Gəndərilən qrup doğrudan da Krechetovu xilas etmək üçün bütün qüvvələri ilə çalışmalıdır ki, Nurulla və onun tərəfdarlarını maraqlandırsınlar, Krechetovun şəxsiyyətinin mü Hümlüyünə onlarda diqqəti oyatsınlar. Qrupun rəhbəri Asanov generalın söhbətindən başa düşür ki, bu qrup tapşırığı yerinə yetirmək üçün getməli, döyüsməlidir, amma Krechetovu «xilas etməlidir». Onun arxasında getməkle, onun uğrunda döyüsməklə, Krechetovun mühüm adam olduğuna Nurullanı inandırmalı olan qrupun ölüm təhlükəsi ilə üz-üzə durduğunu anlayan Asanov başa düşür ki, onun seçib yaratdığı qrupun uşaqları ölümə məhkumdur, buna etiraz edəndə Zatonskinin yerinə general Orlov sərtliliklə bildirir ki, «Biz mühəribə aparırıq... Polkovnik əsirlikdədir. Düşmən isə onun təsadüfen əsir düşdürüne inanmalıdır. Buna görə də biz mütləq qrup göndəririk. Sənə nə aydın deyil?»

Asanov başa düşür ki, bunlar uşaqların sağ qalmasına da şans verməyəcəklər. Uşaqlara özünün də heyfi gəldiyini deyən Zatonski «döyüşün qaydalarının nəjə olduğunu bilirsınız. Alayı xilas etmək üçün rotanı qurban verirlər. Batalyonu xilas etmək üçün rotanı fəda edirlər.

(Davamı var)



tapır.

SSRİ-nin Əfqanistana qoşun yeritməsinə son hadisələr-dalbadal iki Nota göndərilməsi, NATO-nun sessiyası, Yaxın Şərqi, Türkiyə, İran, bütün bunlar təkan verdiyi, Qromikonun da bu məsələdə, güj yolu ilə məsələnin həllində qüvvələrlə həmrəy olduğuna diqqəti yönəldən yazıçı əsərdə Çexoslovakiyaya səfir göndərilməsi. Bəbrək Karməli (o xalq fraksiyəsinin lideri olub, Tərakidən dənizə qəbul edildi) həkimiyətə gətirmək istəyən qüvvələrin marağını qazanması üçün bütün vasitələrdən istifadə etmək təşkil edir. DTK-ya Krechetovun Əfqanistanda Nurullanın yanında möhkəmlənib orada qalması vajibdir. Bunun üçün onlar xüsusi qrup yaradıb Krechetovu xilas etmək üçün yalançı fəallıq nümayiş etdirməlidirlər. Gəndərilən qrup doğrudan da Krechetovu xilas etmək üçün bütün qüvvələri ilə çalışmalıdır ki, Nurulla və onun tərəfdarlarını maraqlandırsınlar, Krechetovun şəxsiyyətinin mü Hümlüyünə onlarda diqqəti oyatsınlar. Qrupun rəhbəri Asanov generalın söhbətindən başa düşür ki, bu qrup tapşırığı yerinə yetirmək üçün getməli, döyüsməlidir, amma Krechetovu «xilas etməlidir». Onun arxasında getməkle, onun uğrunda döyüsməklə, Krechetovun mühüm adam olduğuna Nurullanı inandırmalı olan qrupun ölüm təhlükəsi ilə üz-üzə durduğunu anlayan Asanov başa düşür ki, onun seçib yaratdığı qrupun uşaqları ölümə məhkumdur, buna etiraz edəndə Zatonskinin yerinə general Orlov sərtliliklə bildirir ki, «Biz mühəribə aparırıq... Polkovnik əsirlikdədir. Düşmən isə onun təsadüfen əsir düşdürüne inanmalıdır. Buna görə də biz mütləq qrup göndəririk. Sənə nə aydın deyil?»

Asanov başa düşür ki, bunlar uşaqların sağ qalmasına da şans verməyəcəklər. Uşaqlara özünün də heyfi gəldiyini deyən Zatonski «döyüşün qaydalarının nəjə olduğunu bilirsınız. Alayı xilas etmək üçün rotanı qurban verirlər. Batalyonu xilas etmək üçün rotanı fəda edirlər.